

Qeyd etmək istəyirik ki, 2013-cü ildə cənab Prezident İlham Əliyev Firdun bəy Köçərlinin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün 2720 sayılı sərəncam imzalılmışdı. Biz də ədibin həyat və yaradıcılığının araşdırmaçısı olduğumuz üçün Firdun bəyin əsərləri üzərində işləmək qərarına gəldik. “Firdun bəy Köçərlinin Əsərləri” adlı kitabı kiril qrafikali əlibadan latin qrafikali əlibəyə çevirərək, 496 səhifəlik bir kitabı ərsəyə gətirdik. Kitab 2013-cü ildə yüksək tirajla və nəfis şəkildə çap olunaraq oxucuların istifadəsinə verildi. Araşdırmağımıza davam edərək, 2016-ci ildə bütünlükə Firdun bəyin yaradıcılığına həsr etdiyimiz 500 səhifəyə yaxın “Ümmətdən-millətə doğru” monoqrafiyanı oxucuların ixtiyarına verdik. Və nəhayət, ədibin uşaqlar üçün yazdığı “Balalara hədiyyə” adlı nağıllar, tapmacalar, atalar sözlərindən ibarət kitabının da 2017-ci ildə işq üzü görməsinə nail olduq. Bu gün sevinirik ki, görkəmlı pedaqoq Firdun bəy Köçərliyə həsr etdiyimiz “Ümmətdən-millətə doğru” əsərimizə çoxlu tələbat vardır. BDU-nin jurnalistika fakültəsinin sabiq dekanı və hazırda Mətbuat tarixi kafedrasının müdürü olan professor Şamil Vəliyevin həmin kitab haqqında dediyi xoş sözələr bu gün öz dəyərinə göstərməkdədir. Kitab ərsəyə gələndə Şamil müəllim söylədi ki, “Vaxt gələcək bu kitab əl-əl axtarılacaq”. O gün nəhayət ki, yetişib. Kitabın seviliyə oxunduğu və hətta əldə olunması üçün bizi müraciətlərin edildiyini nəzərə alıb, əsərin ikinci dəfə nəşr olunmasını həyata keçirdik. Bunları sadalamaqda məqsədimiz budur ki, gələcək nəsillorın klassiklərimizi tanımları üçün belə əsərlərin işlənməsi, dərs vəsaiti olaraq tələbələrə təqdim olunması çox vacibdir.

Firdun bəy Köçərlinin yaradıcılığının bir hissəsi məhz Qazax Müəllimlər Seminariyası ilə bağlı olduğu üçün yenidən bəzi məlumatları öyrənmək və aydınlaşdırmaq məqsədi ilə ora getməyi qərara aldıq.

2019-cu il fevralın 28-də Qazax çatan kimi birbaşa həmən seminariyaya gətdik. Seminariyanın binası hazırda Qazax 4 sayılı tam orta məktəbin ixtiyarındadır. Məktəbin direktoru çox hörmətli Məhəmməd Aşurova gəlmişimizin məqsədini söylədik. Məhəmməd müəllim bizi çox xoş qarşılayaraq seminariya ilə tanış etməyə apardı. Seminariyanın karşısından başlanan ilk görüntüsü ürəkəçən olmasa da Məhəmməd müəllimin söylədikləri bizi içəri keçməyə ruhlandırdı.

Açığını deyək ki, artıq tarixiləşmiş bir binanın bu dərəcədə yararsız hala düşdüyü biz ağlımızda da gətirmirdik. Bir anlıq tutulduq. Seminariyanın binasından məktəbin yardımçı sinifləri kimi istifadə olunurdu. Əslində bu çox yaxşı idi. Demək seminariyanın adı dəyişilib məktəb olsada, özü hələ də yaşayır. Uşaqların səs-kübü, ora-bura hərəkət etməsi, məktəbdə olan canlanma bizi hardasa sevindirdi. Sözlər yox ki, ədibin ruhu burada dolaşmaqdadır. Pilləkənləri yuxarı qalxdıq. Çox yararsız vəziyyətdə olan döşəmə sanki uçmaq üzrə idi. Binanın əsaslı təmirə çox böyük ehtiyacı vardır.

GÖRKƏMLİ PEDAQOQ FİRİDUN BƏY KÖCƏRLİNİN İZİ İLƏ QAZAX MÜƏLLİMLƏR SEMİNARIYASINDA



Məhəmməd müəllimlə səhbətimiz olunduqca maraqlı başladı. Müəllim seminariya haqqında o qədər gözəl açıqlama verdi ki, hazırladığımız suallara ehtiyac belə qalmadı. Hörmətli Məhəmməd müəllimin dediklərindən öyrəndik ki, 1918-ci ildən 1959-cu ilədək bura seminariya kimi fəaliyyət göstərmiş, 1959-1963-cü illərdə ibtidai məktəb olmuş, daha sonra 1963-1979-cu illərdə 9 illik (natamam orta) məktəb olaraq fəaliyyət göstərmiş və nəhayət, 1979-cu ildən bu günü kimi burada 4 sayılı yeni tam orta məktəb binası tikilərək (seminariyanın binasına bitişik - P.M.) şagirdlərin ixtiyarını verilmişdir. Məlum oldu ki, məktəbdə şagird çox olunduğundan və əlavə otaqlara ehtiyac duyulduğundan seminariyanın otaqlarından yardımçı sınıf otaqları kimi də istifadə olunur.

Məhəmməd müəllim verdiyimiz bəzi suallara o qədər aydın, dəqiq və əhatəli cavablar verirdi ki, cavablar bizi qane etdiyindən hətta bəzi sualları verməli olmadıq. Məhəmməd müəllimə “burada Firdun bəy Köçərlinin həyatı və əmək fəaliyyətinə hər edilmiş müzey varmı?” sualına allığım “xeyr” cavabı bizi çox təcəcübəldirdi və təsirləndirdi. Müəllim bizi ədibin burada fəaliyyət göstərdiyi zamanda çəkilmiş bir neçə foto şəkil və yazılı məlimatlar olan kiçik bir otağa apardı. Divarboyu Firdun bəy Köçərlinin və seminariyanın dövrə tanınmış müəllimlərinin, seminariya binasının sahibi olmuş Məşədi İbrahim bəyin və oğlanlarının az sayıda olan foto şəkilləri yer almışdı. 17 otaqdan ibarət mülkünün seminariya kimi istifadə olunması üçün bağışlayan, Qazaxın tanınmış bəylərindən olan Məşədi İbrahim bəyin fotosunu görməyimiz də bizim üçün maraqlı oldu. Məhəmməd müəllim onu da qeyd etdi ki, Firdun bəy və onun ətrafinə dəliklər seminariya üçün bina axtarışında olanda, Məşədi İbrahim bəy belə böyük bir savab işi görmüş, özü kəndə köçərək, Qazaxdakı mülkünü xalqın balalarının təhsil alması üçün istifadə etməyə vermişdi. Bu seminariyanın məhz Qazaxa köçürülməsinin maraqlı bir tarixçəsi də vardır.

Nəzərinizə çatdırmaq istərdik ki, Firdun

*Mən müəllim adından başqa şərəflə
bir ad tanımırıam!...*

Heydər ƏLİYEV

Azərbaycan ədəbiyyatında yüzlərlə görkəmlı şəxsiyyətləri olmuşdur ki, bu şəxsiyyətlər zaman-zaman tarixiləşərək, yaddaşlara köcmüş və Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yerlərini sində Firdun bəy Köçərli höbs tutmuşlar. Belə şəxsiyyətlərdən biri də görkəmlə edilir. 1920-ci ili aprel ayında isə Firdun bəy Köçərlidir. Biz Firdun bəy Köçərlinin izi ilə onun 1918-ci ildə yaratmış olduğu Qazax Müəllimlər Seminariyasında olduq.

Azərbaycan ədəbiyyatından adı hər kəso yaxşı tanış olan Firdun bəy Köçərlinin, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi böyük bir hadisə kimi yaddaşlara yazılmışdır.

Firdun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında yetərincə məlumat olmasa da, biz bir tədqiqatçı kimi hələ 2010-cu ildən araşdırmağa başladıq və belə böyük bir məsuliyyəti üzərimizə götürdük.

boy Köçərli əslən Qarabağdan-Şuşadan idi. Kiçik yaşılarından Qoruh Müəllimlər Seminariyasında təhsil almış, oranı bitirdikdən sonra isə 1885-1895-ci illərdə İrəvan gimnaziyasında müəllim işləmişdi. On böyük arzusu Qori Müəllimlər Seminariyasında Azərbaycan şəbəsində rəhbərlik etmək idi. Firdun bəy orada qeyri millətlərlə Azərbaycan türklərino qarşı edilən ögey münasibəti gördükdən sonra belə bir fikir ağlına gəlir. Nəhayət, minbir əziyyətdən sonra Qori Müəllimlər Seminariyasında Azərbaycan dili (bəzən tatar və türk dilləri də adlandırılırdı) müəllimi kimi işə başlayır. Firdun bəyin ömürün yoldaşı Badisəbə xanım Qazaxda məşhur Vəkilovlər nəslinin nümayəndəsi olub. Qardaşları İsmayıllı və Məhəmməd Qori Müəllimlər Seminariyasında Firdun bəylə bir sınıfda təhsil alaraq dost olmuşdular. Firdun bəy dostları ilə tez-tez Qazaxda onların evində qonaq olurdu. Badisəbə xanımı da orada görmüş, bəyənmiş və ailə qurmuşdular. Heç bir təhsili olmayan Badisəbə xanının ilk müəllimi elə Firdun bəy olmuş və onun köməkliyi ilə təhsilini davam etdirərək, Zaqatalada, Şəkide əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, az müddət içerisinde Zaqatala maarif texnikumunda direktor və sonra Şəki internat-uşaq evinin direktoru kimi vəzifələrə yüksəlmışdır. Övladları olmayan bu ailənin birbirinə çox böyük sevgi və hörməti var idi. Təcəcübəlü odur ki, Qazax seminariyanın yaradıcısı olan Firdun bəy Köçərlinin özü və ailəsi haqqında orada yetərincə məlumat yox idi. Arzu edərdik ki, Qazax Seminariyasında Firdun bəy Köçərlinin adını əbədiləşdirən bir lövhə olayıd.

Tarixi mənbələrə istinadən qeyd etmək istəyirik ki, əslində Firdun bəy ölkədə baş verən siyasi qarışığından istifadə edərək, Qori Müəllimlər Seminariyasının Azərbaycan şəbəsini Ağdamə aparmaq istəyib. Bundan xəbər tutan bəylər: Məşədi İbrahim bəy Kosalar, Mansur Ağa, Vəkilov, Süleyman Ağa, Məmməd

Koxa, Əhməd Ağa Mustafayev, Annaq bəy Qazaxda qatarın qarşısını kəsirərək, Firdun bəy şəbəni Qazaxa köçürməli olur. Firdun bəy Köçərli Azərbaycan balaşlarının təhsil alması, savada yiylənməsi üçün bəzən ölmələ üz-üzə dayanaraq, öz həyatını belə təhlükədə qoyurdu. Cox təssüflə qeyd etmək istəyirəm ki, her zaman olduğu kimi yenə də bədnam düşmənimiz olan ermənilərin murdar siyyətləri olmuşdur ki, bu şəxsiyyətlər zaman-zaman tarixiləşərək, yaddaşlara köcmüş və Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yerlərini sində Firdun bəy Köçərli höbs tutmuşlar. Belə şəxsiyyətlərdən biri də görkəmlə edilir. 1920-ci ili aprel ayında isə Firdun bəy Köçərlidir. Biz Firdun bəy Köçərlinin izi ilə onun 1918-ci ildə yaratmış olduğu Qazax Müəllimlər Seminariyasında olduq.

Azərbaycan ədəbiyyatından adı hər kəso yaxşı tanış olan Firdun bəy Köçərlinin, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi böyük bir hadisə kimi yaddaşlara yazılmışdır.

Məhəmməd müəllim Aşurova qədər bu məktəbə bir çox direktörə rəhbərlik etmişdir. Belə ki, onların adlarını Məhəmməd müəllim bir-bir sadaladı. Ardıcılığın nə qədər dəqiq olduğunu bilməsək də, onların adlarını də qeyd etməyi özümüzə borc bildik. Fərid müəllim, Vaqif müəllim, Yolçu müəllim, Səba xanım, Məcid müəllim və nəhayət Məhəmməd müəllim, Məhəmməd müəllim onu da qeyd etdi ki, ondan əvvəl ki, direktörərə dövründə də, hər biri bu seminariya-məktəbin qorunmasına çalışmışdır. Lakin, bəzən bizlərən asılı olmayan işlər vardır ki, səlahiyyətimiz xaricindədir.

Məhəmməd müəllim onu da nəzərimizə çatdırıldı ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu yaxınlarda seminariyanın binasında oldu, həqiqətən də binanın əsaslı təmirə ehtiyacı olduğunu vurguladı və müəyyən tapşırıqları verdi.

Yəqin ki, verilən tapşırıqlar təzliklə öz həllini tapacaqdır.

Biz geniş və aydın məlumat verdiyi üçün Məhəmməd müəllimə öz dərin minnətdarlığını bildiririk.

Onu da qeyd edək ki, seminariyaya bitişik olan 4 sayılı tam orta məktəb müasir tələblərə cavab verən bir məktəkdir.

Ümid edirik ki, yaxın gələcəkde tariximiz bir parçasına çevrilmiş Qazax Müəllimlər Seminariyası da təmir olunaraq şəhərlərini sevindirir.

Yəqin ki, növbəti gəlişimizdə biz orada ədibin adını əbədiləşdirən lövhəni, müzeyi və bəriliyi də görəcəyik.

**Pərişanım MİKAYILQIZI,
“Borçalı” nəşriyyatının və
“Elm və Təhsil” qəzetinin redaktoru,
Firdun bəy Köçərlinin tədqiqatçısı**

ZiM.Az

“BORÇALI”
nəşriyyat-poliqrafiya
müəssisəsi
Ucuz, tez və keyfiyyətli...
kitab, broşura, blank və s.
sifarişlərinizi çap etmək üçün
qəbul edir.
Telefonlar: (050)-322-05-55,
(055)-692-05-55, (070)-322-05-55.